


8 avqust 2024-cü il

İmperializmin alətinə çevrilən xristian klubu

Qarabağ ermənilərinin "vəkili" Toivo Klaarın missiyasının nədən ibarət olduğu aydın görünür

"Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Toivo Klaarın Qarabağ ermənilərinin geri qayıtması məsələsini gündəmə gətirməsi, hətta bunun Azərbaycanın öhdəliyi olduğunu və bu məsələni xüsusi hal kimi şişirtməsi, əslində, Avropa İttifaqının ötən dövr ərzində Cənubi Qafqazdakı fəaliyyətinin əsl mahiyyətinin və Toivo Klaarın özünün missiyasının nədən ibarət olduğunun göstəricisidir. İlk növbədə bu bəyanat Azərbaycana qarşı başlanmış genişmiqyaslı, lakin bu günə qədər heç bir səmərəli effektdə malik olmayan informasiya hücumunun bir hissəsidir".



uğursuz oldu. Belə bir situasiyada Avropa İttifaqının yenidən fəallaşması, yaxud yenidən dialoqun bərpası ilə bağlı təşəbbüslə çıxış etməsi, əlbəttə, ağlabatan görünür.

Müsahibimiz bildirib ki, Azərbaycan sülhə xidmət edən platformalara öz milli maraq və mənafelərini, o cümlədən beynəlxalq hüququn aliliyini qorumaqla etiraz etmir. Lakin bu platformaları təşkil edəcək tərəflər qərəzsiz və vicdanlı davrandıqlarını sübut etməlidirlər. Hələ də revanşist əhvalda olan Ermənistan silahlı qüvvələrinə milyonlarla yardım ayıran bir təsisat Azərbaycan və Ermənistan arasında real sülhdə maraqlı ola bilməz. "Bu gün Toivo Klaarın verdiyi bəyanatlar da onu göstərir ki, həqiqətən də, Avropa İttifaqının məqsədi Cənubi Qafqaz regionunda dayanıqlı sülh deyil. Əgər Toivo Klaar və onun təmsil etdiyi qurumu Azərbaycan ərazisini könüllü tərk etmiş ermənilərin taleyi təmsalında insan haqları və humanitar məsələlər maraqlandırarsa, onlar bu niyyətlərində səmimi idirlərsə, o zaman ilk növbədə müasir Ermənistan dövlətinin ərazisindən qovulmuş 350 mindən artıq Qərbi azərbaycanlının taleyini gündəmə gətirməlidir".

Deputatın fikrincə, əgər Avropa İttifaqının tərxiatçı rəsmisi öhdəlikdən danışarsa, ilk növbədə Ermənistan dövləti və Paşinyan hakimiyyətinin 350 mindən çox Qərbi azərbaycanlının Ermənistanə qaytarılması öhdəliyini gündəmə gətirməlidir. Bundan başqa, Avropa İttifaqı Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasına baxmayaraq, mina çirklənməsi ucbatından hələ də vətəninə sərbəst surətdə səfər edə bilməyən, Böyük Qayıdışı ləngidən mühərribə cinayətlərinə özünün açıq mövqeyini bildirməlidir".

B.Məhərrəmovun sözlərinə görə, nə səlahiyyəti dövründə Toivo Klaarın, nə də onun təmsil etdiyi subyektin bu günə qədər analogi fikir, tələb və tövsiyələrinə rast gəlinib. Bu isə o deməkdir ki, Avropa İttifaqı özünün əsl mahiyyətiindən kənar düşmüş, imperializmin alətinə çevrilmiş xristian klubu olmağı üstün tutur. Demokratiya, insan haqları kimi meyarlarla pərdələnməklə yalnız və yalnız imperializmin maraqlarının təmin olunmasına çalışır.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında deyib ki, Qarabağ iqtisadi rayonunda yaşayan erməniləri heç kim bölgədən zorla köçürməyib. Əksinə, antiterror tədbirləri başlanarkən Azərbaycan tərəfi həm kütləvi informasiya vasitələri, həm də digər müvafiq üsullardan istifadə edərək əməliyyatların dinc sakinlərə qarşı deyil, elə həmin o dinc sakinləri 30 ildir xunta rejiminin əsirinə çevirmiş cinayətkarlara qarşı yönəldiyini bəyan etmişdi. Bundan başqa, Azərbaycan hökuməti antiterror tədbirlərindən dərhal sonra Qarabağ iqtisadi rayonunda yalnız qanuni əsaslarla yaşayan erməni sakinlərə dəfələrlə müraciət edərək onların bu bölgədən köçməsinə zərurət olmadığını, Azərbaycan Respublikasının vətəndaşlığını bərpa edərək ölkəmizin rifahı naminə söylərini ortaya qoymağa, inkişaf və tərəqqidən bəhrələnməyə dəvət etmişdi. Lakin uzun illər hökm sürmüş anti-Azərbaycan təbliğatı və uydurulmuş miflərlə zəhərlənmiş erməni sakinlər Qarabağda yaşamaq istəməmiş, könüllü şəkildə Ermənistanə və Ermənistan vasitəsilə digər ölkələrə köç etmişdilər. Müasir Ermənistan ərazisi olan tarixi Azərbaycan torpaqlarından, eləcə də Qarabağ və Şərqi Zəngəzurdan vəhşicəsinə qovulan, ağır işgəncələrə və məhrumiyyətlərə məruz qalan soydaşlarımızdan fərqli olaraq Qarabağ iqtisadi rayonunu könüllü tərk edən ermənilərin köç prosesində təhlükəsizliyi tam təmin edilib, onların bu bölgədən öz xoşları ilə, heç bir təzyiq və təhdidə məruz qalmadan köçmələri audiovizual vasitələrlə sənədləşdirilib. Lakin bütün bunların fonunda bu gün tərxiatçı Toivo Klaarın müsahibəsində Qarabağ ermənilərinin "vəkili" kimi çıxış etməsi, Azərbaycanın ünvanına böhtanlar yağdırması acı təəssüf doğurur, onun təmsil etdiyi qurumun və bü-tövlükdə qütübün nə qədər ləyaqətsiz arqumentlərə əsaslandığını və öz fəaliyyətlərini qərəz üzərində qurduğunu göstərir.

Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Bakı və İrəvan arasında "dialoq platforması"nı təklif edən beynəlxalq subyektlərdən birinin də Avropa İttifaqı olduğunu xatırladan deputat bildirib ki, dövlətimiz sülh prosesində xidmət edən heç bir platformadan geri çəkilməyib: "O cümlədən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə başlanmış, Aİ çərçivəsində həyata keçirilən danışıqlara da böyük ümid və gözləntilərlə yanaşırdıq. Danışıqların ilk

dövrələr ardıcılığının təmin olunması bizdə bu prosesin effektiv nəticə verəcəyinə dair təsəvvür formalaşdırmışdı. Lakin sonrakı dövrlər, xüsusən 2022-ci ilin Praqa prosesindən sonra Fransa prezidenti Emmanuel Makronun bu prosesə qeyri-adekvat müdaxiləsi, o cümlədən Fransanın Avropa İttifaqındakı nisbi hakim mövqeyi Aİ platformasını real sülh üçün effektiv və qərəzli mühitə çevirdi. Sonrakı dövrdə Avropa İttifaqının "sülhə xidmət edən" monitoring missiyası adı altında regiona hərbi və təhlükəsizlik əməkdaşlarını yollaması, daha sonra bu missiyanın Avropa İttifaqına üzv olmayan digər dövlətlərin də nümayəndələri ilə "zənginləşdirilməsi" proseslərdə Aİ-nin bitərəf rolunu tamamilə kölgələdi. Sonrakı dövrlərdə istər Qranada prosesində Avropa İttifaqının Fransanın dirijor çubuğuna tabe edilməsi, ardınca Avropanın digər strukturları, o cümlədən Avropa Parlamentində, Avropa Şurasında, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə səslənən ədalətsiz, qərəzli və məqsədli hücumlar, əslində, Avropa İttifaqının çoxdan ayırıcı xətlərin qurbanına çevrildiyini göstərdi. Digər tərəfdən, Avropa İttifaqının ayırı-ayrı strukturlarının, o cümlədən "Sülh" Fondunun Ermənistan silahlı qüvvələrinə açıq yardım paketini təsdiqləməsi sülh prosesində Avropa İttifaqının dayandığı nöqtə ilə bağlı təsəvvürlərimizi tamamilə aydınlaşdırdı".

B.Məhərrəmov qeyd edib ki, Azərbaycan Ermənistanla sülh prosesinin beynəlxalq gündəliyin məsələsi olmadığını, ayırı-ayrı dövlətlərin regiona münasibətlərinin Azərbaycan-Ermənistan münasibətlərindən asılı olmadığını dəfələrlə bəyan edib. Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında danışıqların vasitəçisi formada daha effektiv olacağına dair qəti qənaəti sonrakı dövrlərdə 7 dekabr bəyanatı, habelə 19 aprel razılaşmaları fonunda özünü bir neçə dəfə köklü surətdə doğruldub. Belə olan təqdirdə, əlavə platformaların axtarışı, o cümlədən digər subyektlərin prosesə müdaxiləsi imkanlarının formalaşdırılması bölgədə sülh və sabitlik üçün yaxşı heç nə vəd etmir. O cümlədən Ermənistanın özünün fərqli platformalar axtarmaq cəhdi də səmimi deyil, çünki qısa müddət öncə Londonda Böyük Britaniyanın "Avropa Siyasi Birliyi"nin Zirvəsi çərçivəsində Azərbaycan və Ermənistan liderləri üçün təşkil etdiyi platforma məhz İrəvanın gözlənilməz və qeyri-praqmatik davranışları ilə

